

# “Şaiq nümunə məktəbi”

## necə yarandı

Kamal TALIBZADƏ

Akademik


Azərbaycanın ədəbi-ictimai fikir tərixinə maarif və mədəniyyət xadimi, şair nasır, darmaturq, ədəbiyyatşunas, tənqidçi, tərcüməçi kimi tanınan Abdulla Şaiq Talibzadə əvəzsiz şəxsiyyətlərdən biri olmuşdur. Yüz ilə yaxındır ki, onun haqqında saysız-hesabsız kitablar, məqalələr, xatirələr, elmi və bədii əsərlər yazılmış, nəşr olunmuşdur. “Şaiq Nümunə Məktəbi”nin şagird və müəllimləri ədibin ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyinə həsr olunmuş təntənəli gecə keçirmiş və bir gecənin məhsulunu ayrıca kitab halında nəşr etmişdilər. “Şaiq Nümunə Məktəbi” adı bu tədris ocağına rəsmən, xiüsusu qərar ilə verilmişdi. Bircə bunu demək kifayətdir ki, 1918-ci ildə Cümhuriyyət dövrünün azadlıq ruhu ilə çırpınan Azərbaycanda “Şaiq Nümunə Məktəbi”nin əsası qoyulmuşdu, milli təhsilimizdə Abdulla Şaiqin adı ilə bağlı bir dönüş, bir yenilik yaranmışdı.

Bu məktəbin, onu yaradan müəllimin vətəndaşın da əsl qiymətini onlar vermiş dilər.

“Şaiq Nümunə Məktəbi” necə yaranmışdır? Bütün varlığı ilə gəncliyə bağlı olan gənc Şaiq rus şovinist məmurları və müəllimləri ilə mübarizə apara-apara bu türkdilli təlim-tədris ocağını yaratmışdı. Ədib nəğil edirdi ki, 1918-ci ildə, Azərbaycan Cümhuriyyəti yarandığı dövrdə dərs dediyi Bakı realni məktəbində rəhbəri, mürəbbisi

olduğu öz sinfini milliləşdirmişdi: yəni bütün fənləri həmişə rus dilində keçilən sinifdə dərslərin türk dilində tədris edilməsinə nail olmuşdu. Bu tədbir o zaman çox böyük zəhmətin, vətəndaş qeyrətinin hesabına başa gəlmişdi. Nəzərə almaq lazımdır ki, “Şaiq Nümunə Məktəbi” o dövrdə milliləşdirilmiş ilk Azərbaycan məktəbi idi. Şagirdlər və onların valideynləri ilə bir-bir; ayrılıqda görüşərək, damışaraq Şaiq onlardan övladlarının türk dilində oxumağa razılıqlarını almışdı. Bu o dövr iddi ki, bütün ölkədə, idarələrdə işlər rus dilində aparılırdı və rusdilli məmurların hökmranlıq etdiyi bir vaxtda bu arzunu həyata keçirmək son dərəcə çətin, ağır idi. Ancaq gənc Şaiq nüfuzu və ardıcıl, fasiləsiz əməyi sahəsində rəhbəri olduğu sinfi türkləşdirməyə – milliləşdirməyə nail olmuşdu, bununla Azərbaycanda ilk orta milli təhsilin əsasını qoymuşdu. Bu Azərbaycan orta təhsilində böyük inqilab idi. Məhz bu təhsil mərkəzinin əsasında “Şaiq Nümunə Məktəbi” yaranmışdı.

Şaiq gecəsində “Nümunə Məktəbi” haqqında xatırə söyləyən, onun milli mövqeyini qiymətləndirən tələbələrin, demək olar ki, hamısı Şaiqin 1918-ci ildə milliləşdirdiyi sinfin şagirdləri idi, ətrafında toplanan türkçü, azərbaycanlı müəllimlər idi. Bu şagird və müəllimlər Şaiqin özünün müəllimliyini, təhsil-tədris



sahəsindəki xidmətlərinin şahidi olmuşdular, çar Rusiyasının məmurları və rusdilli müəllimləri ilə necə ardıcıl mübarizə aparmasını əyani şəkildə müşahidə etmişdilər.

“Nümunə məktəbi” şagirdlərinin xüsusi seçilən geyimləri, döş nişanları, ciyinlərinə taxılmış xüsusi paqonları vardi. Məktəbi bitirəndə şagirdlərə şəhadətnamə verilirdi. Bütün bu sadalanan əşya və sənədlər hazırda Abdulla Şaiq Mənzil Muzeyinin fondunda toplanmış və orada mühafizə olunmaqdadır.

Abdulla Şaiq məqalələrindən birində yazırıdı: “Mən yazıçılığımdan çox müəllimliyimlə iftixar edirəm”. Abdulla Şaiq sözün əsl mənasında müəllim idi, başqa sözlə, böyük hərflə yazılın İNSAN idi, böyük Müəllim, böyük İnsan kimi

də tələbələrinin, müəllim dostlarının yaddaşında həkk olunub qalmışdı. Gələcəkdə böyük şəxsiyyətlər kimi yüksəlmış, ictimai həyatımızın, elmimizin, ədəbiyyatımızın müxtəlif sahələrində layiqli mövqelərə sahib olmuş bu ziyalıların hələ cavan yaşlarında öz müəllimləri haqqında dedikləri sözlər, fikirlər buna birər nümunədir:

Mikayıl Rzaquluzadə – “Ədəbiyyatçılar nə yaparlar” – deyənlərdən “Şaiq nə yapdı?” – soracağım.

– Şaiq yazılarını adı qələmlə kağızlara yazmamış, qüdrətli bir əllə qələblərə yazmışdır. 1923.

İsmayıł Hikmət – “Bəncə Şaiq nümunədir mələkə” 1923

Qafur Əfəndizadə Qantəmir – “Abdulla Şaiqin varlığında əhəmiyyəti layiqilə idrak edə bilmək üçün bircə dəqiqlik yoxluğun düşünməli”. 1923.

Rəmzi Yüzbaşov – “Yazlıq Şaiqləri olmayanlara”. 1923.

Hüseyn Cavid – “Şaiq kimdir? Əvət hər kəscə o, çalışqan təcrübəli bir müəllim, həssas nazik bir şair, mehriban və səmimi bir insandır. Fəqət, mənçə o bir heçdir ki, gözə çarpan bir çox yaldızlı varlıqlardan daha böyük, daha möhtərəmdir”. 1923.

Atababa Musaxanlı – “Şaiqin bütün şəxsiyyətini təsvir və təcəssüm üçün özünə iki nöqtədən yaxınlaşmaq vacibdir: ”Şaiq – Şair! Şaiq – Müəllim”. 1923.

Oxulara təqdim olunan bu kitab 1923-cü ildə Abdulla Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin 20-ciildönümündə həsrlənmiş xatırə gecəsinin materialları əsasında kitabça şəklində nəşr olunmuşdu.

Yubiley 1923-cü ilin soyuq dekabr ayına təsadüf etmişdi. Şaiqin tələbələri gülçiçəklə Verxni-Naqornı 19-da (indiki Abdulla Şaiq küçəsi 21 “Abdulla Şaiq Mənzil Muzeyi”nin binasında) yerləşən mənzilinə gələrək yubilyarları alqışlamış, sonra əlləri

üstünə alaraq Azərbaycan Ali Pedaqoji İnstiutunun (İndiki Dövlət İqtisadiyyat Universitetinin) akt salonunda toplaşan, onu təlaşla gözləyən toplantı iştirakçılarının hüzuruna gətirmişdilər.

Salon ağzına qədər dövriin məşhur, müfuzlu maarif, mədəniyyət xadimləri ilə dolmuşdu. Tələbələr öz kiçik cüssəli, ariq bəstəboy müəllimlərini yuxarı atıb-tutanda məclisin başçısı maarif komissarı məşhur elm-mədəniyyət xadimi Mustafa Quliyev yubilyarın ayaqqabısının köhnə olduğuna diqqət yetirmişdi. Belə ki, nazir xatırə gecəsinin səhəri tezdən şəxsi sürücüsünü Şaiqin mənzilinə yollayıb o vaxtlar Leninqradda hazırlanan, həm də dəbdə olan qəhvəyi rəngli "skoroxod" firmalı tufti də göndərməyi unutmamışdı. Bu hadisəni atam sonralar arabir xatırlayırdı. Çünkü hədiyyə çox yerinə düşmüdü.

Yubiley təntənəsi xətasız da keçməmişdi. Məclisin qızığın yerində elektrik xəttində pozğunluq yaranmış, işıqlar sönmüşdü. Ancaq bu xəta öz müəllimlərini təbrik üçün yiğilmiş tələbələrin, yubiley iştirakçılarının əhvalini pozmadı. Tələbələr

bir anda binanın arxa tərəfində yerləşən İçərişəhərimizin evlərinə axışib mənzilərdən onlara otuzluq neft lampaları topladılar; çox çəkmədi ki, akt-salonu əvvəlkindən də çiraqban oldu...

Bu sətirləri yazarkən, ürəyimdən bir arzu keçdi: Nə yaxşı olardı, Dövlət İqtisadiyyat Universitetinin birinci mərtəbəsində "Abdulla Şaiq Nümunə Məktəbi" 1918-1927-ci illərdə buraya yerləşmişdir" lövhəsi vuruları.

Yeri gəlmışkən deyim ki, yubilyara xəyli üstü ərəb əlifbası ilə yazılmış gümüş albomlar, ev əşyaları, əmələ fakültəsinin tələbələrinin işləri, xatırə əşyaları verilmişdi. Onların bir hissəsi bu gün də muzeylərimizdə mühafizə olunur, qorunur. Ədibin adını daşıyan "Abdulla Şaiqin Mənzil Muzeyi"ndə də xeyli xatırə əşyaları toplanmışdır. Kim ki, Abdulla Şaiqin şəxsi həyatı, valideynləri və nəslı, nəsil şəcərəsi, atası, anası, qardaşı, bacısı və həyat yoldaşı Şahzadə xanımla, onların nəсли və həyatları ilə, Şaiqin şəxsi güzarəni ilə tanış olmaq istəyirsə, buyursun "Abdulla Şaiqin Mənzil Muzeyi"nə gəlsin.

**Şaiq məfkurə baxımından tamamən milliyətçi, türkçü, hətta turançı bir münəvvərdi. Sovet hökumətinin ilk sənələrində qələmə almış bulunduğu mütəəddid dərs kitablarından belə bu türkçülüyü və turançılığı gözə çarpmaqdadır.**

**Şaiqi Şaiq yapan Axund Yusifdir. Ağabəyisinə qarşı dərin sevgisi bulunan Şaiq məfkurə xəzinəsini ondan irs almışdı. Axund Yusifin türkçülüyündə və turançılığında isə kimsənin şübhəsi olmasa gərəkdir.**

### ƏBDÜL VAHAB YURDSEVƏR

"Abdulla Şaiq vefat etdi" məqaləsindən.  
"Azerbaycan", Ankara 1959, sayı 4-5